

# Ədəbiyyatımızda nəfəsi olan ziyalı - Mir Cəlal Paşayev



**XX**əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev də məhz beş şəhəriyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədiyasaqlıq haqqı qazanıb. Azərbaycan ədəbiyyatında hekaya ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınan Mir Cəlal Paşayev əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşunaslıq sahəsində eyni həvəs və coşqunuqla, yorğunluq bilmədən çalışmış, zəngin irsin müəllifinə çevrilmişdir. Mir Cəlal həm gözəl hekaya ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınır, həm ədəbiyyatımızın yaradıcılarından biri, həm də gözəl ədəbiyyatşunas alım kimi qiymətləndirilir. Onun yaradıcılığında Azərbaycan xalqının tarixinin böyük bir zaman keşiyi öz əksini tapıb. Büyük yazıçı öz əsərlərində təkcə tariximizi deyil, eyni zamanda, mədəniyyətimizi də nümayiş etdirmiştir.

## SADƏ, TƏVAZÖKAR HƏYATIN KİÇİK LÖVHƏLƏRİ

Mir Cəlal Paşayev öz sada, təvażökar həyatı ilə bir ziyalı olduğunu sübut etmişdir. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-də Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Sonralar ailəsi Gəncə şəhərinə köçmüştər, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illerini bu şəhərdə keçirmişdir. 1924-1928-ci illerdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illerdə 1 sayılı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır.

1930-1931-ci illerdə Kazan Pedaqoji İnsti-tutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ilde Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ilde SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illər-də Pedaqoji İnstitutda və Dövlət Universitetində müellimlik etmişdir. Mir Cəlal 1940-ci ilde "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ilde "Azərbaycanda ədəbi məktəblər" əserinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır.

Görkəmli nasir Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatımızda müxtəlif problemlərini işləyən onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır.

## "SAĞLAM YOLLARDA"

Mir Cəlal bədii yaradıcılığı 1928-ci ildən başlamışdır. İlk hekayə və ocerkləri 1930-cu ildə çap olunmuşdur. İlk hekayə və ocerkləri "Qızıl Gəncə", "Ədəbiyyat cəbhəsində", "Hücum" jurnallarında və "Gənc işçisi" qəzetində dərc olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk ocerklär kitabı 1932-ci ildə çap olunmuşdur. O, ədəbiyyat tarixinə, təqnid və ədəbiyyatşunaslığı dair bir sıra qiymətli əsərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınmışdır. "Dirilən adam" və "Bir gəncin manifesti" romanları yazıcının dəyərli əsərlərinə dəndir. "Bir gəncin manifesti" Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin vəhdətidir", deyən xalq şairi Bəxtiyar Vahabzadə bunu nəinki Mir Cəlalin, Azərbaycan nəşrinin ən gözəl nümunələrindən biri kimi qiymətləndirirdi. Sonralar Mir Cəlal Azərbaycan əyati-nın aktual problemlərinə həsr olmuş "Açıq ki-

tab", "Təzə şəhər", "Yolumuz hayanadır?" kimi romanlarını yazar. Gözəl roman ustası kimi tanınan Mir Cəlal haqqında tanınmış ədəbiyyatşunas Jak Rıkaçev belə yazardı: "Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobiografiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyəcanı dərhəl oxucuya təsir edir..."

## ƏDƏBİ-ELMI FƏALİYYƏTİNDƏ YENİ SƏHİFƏLƏR

Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. 1940-ci ildə Mir Cəlalin hekayələrinin rus dilinə Əziz Şərif tərəfindən tərcümə olunması gözəl bir təşəbbüs kimi qiymətləndirilmişdir. Ədibin istedadlı gənclərə olan məhəbbətini, analıq şərəfini və uşaqlara qayğı məsələsini ürkələ tərennüm etdiyi "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkez adamı" kimi hekayələr təribyəvi əhəmiyyəti olduğu üçün yüksək qiymətləndirilmişdir. O, "Pərvad", "Qaymaq", "Dost görüşü", "Qonaqpərest" kimi hekayelerində Azərbaycan xalq adət və ənənələri ilə bağlı motivlərə xüsusi diqqət yetirib, hekayələrin həyat və məişətlə üzvi əlaqəsindən behs edir. İkinci Dünya müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalin yaradıcılığında xüsusi mərhələdir.

İkinci Dünya müharibəsi dövründə "her şey cəbhə üçün, her şey qələbə üçün!" şəhəri ədəbiyyatın da istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu.

## YARADICILIĞINDA YENİ MƏRHƏLƏ

Müharibə illeri Mir Cəlalin ədəbi-elmi fəaliyyətində yeni səhifələr açır. Müharibənin əvvəllerində Uzaq Şərqdəki ordu hissələrinə gedən, habelə döyüşən ordunun həyatı ilə ya-xından tanış olan ədib çoxlu ocerk, hekayə və publisist yazıları ilə nəzəri cəlb edir. Mir Cəlal "Yollar", "Axşam səfəri", "Atlı", "Snayper" hekayələrinin mövzusunu bilavasitə cəbhə həyatından, müharibə sehnələrindən götürmiş və səciyyəvi fealiyyət prosesində açılan döyüşü surəti yaratmağa çalışmışdır. Ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalin yaradıcılığında xüsusi mərhələdir.

Səməd Vurğun Onun əsərlərinin təsir gücünden yazarkən belə qeyd edir: "Aldığımız cəbhə məktubunda bir döyüşçü yazar ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum". Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş yazılışının "Bir gəncin manifesti" Azərbaycan gəncinən manifestidir. Görkəmli yazıçı öz əsərləri ilə gənclərə Vətənə, xalqa məhəbbət hissi aşılmış, onlara xalqın sevincinə sevinməyi, kedərinə kedərlənməyi öyrətmışdır.

## BƏŞƏRİLİYƏ HEYRANLIQ

Ədəbi fikrimizin tarixinə Mir Cəlal, həmçinin, görkəmli təqnidçi-ədəbiyyatşunas kimi daxil olmuşdur. O, Azərbaycan ədəbiyyat-

şəxsiyyətlərin ve əlamətdar hadisələrin qeyd edilməsi programına Azərbaycanla bağlı da-xil olmuş yubileylərin keçirilməsi haqqında" 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsa-sən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqtamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 il-liyine həsr olmuş mərasim keçirilmişdir.

Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO-sə viyyəsində qeyd edilmiş, ilk növbədə, Azərbaycan elmine, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. İller ötdükçə Mir Cəlal Paşayevin tekə elmi irsi tədqiq edilmir, Onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevile-sevile qəllələrde özüne ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və Onun mərhəmet sevgisi dünya durduqca ya-şayacaqdır.

Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi böyük ziyalı, yazıçı, pedaqoq Mir Cəlal Paşayev həm yazıçı, həm müəllim, həm də alim kimi adını tarixə əbədi hekk edən insanlardandır. Şəxsiyyətinin və yaratdıqlarının böyüklüyüne baxmayaraq sadə və səmimi, böyük ürəyə sahib bir insan olan Mir Cəlal Paşayev üreklerde yaşayır.

Zümrüd BAYRAMOVA